



Fazail  
İsmayıl  
Böyükkişi

Bütün Azərbaycan Ocaqları Abbas Lisaniinin hüquqlarının müdafiə komitəsinin müavini

(əvvəli ötən sayımızda)

**Mustafa Kamal Paşanın milli istiqlal savaşına qalxmasisi nəticəsində müstəqil türk dövləti yaradıldı. Müttəfiqlərin öz məqsədlərinə çatmamasının bir səbəbi də çar Rusiyasında inqilabın baş vermesi oldu. Nəticədə çar Rusiyasının 1917-ci ilin noyabrından qoşunlarını hakimiyətə gələn bolşeviklər geri çağırıldılar. Buna bənzər nəzəriqlər İngiltərədə, Fransada, Avstriya, Macarıstanda və digər dövlətlərdə də baş verdi. Beləliklə həmin dövlətlərin bir neçəsində də imperiyalar dağıldıqndan böyük qarşıqlıqlar baş verdi və bu dövlətlər də demokratik dövlət quruculuğuna üstünlük verməye başladılar. Birinci Dünya Müharibəsində Osmanlı Türklerinə qarşı ən aqressiv və könülbulandıran mövqəni ermənilər tutmuşdu. O vaxtki erməni katalikosu çar ikinci Nikolaya yaltaqlanaraq belə deyirdi: "Biz sizin xəstə Osmanlı İmperiyası ilə müharibəyə başlayacağınız günü səbirsizliklə gözləyirik. Ümidvaram ki siz qalib gəldikdən sonra özünüüz Ermenistan Türkiyəsində çox rahat hiss edəcəksiniz. Türk'lərə qarşı bu müharibədə bütün 3 milyonluq Osmanlı erməniləri və bir milyonluq Qafqaz erməniləri on minlərlə döyüçülərdən ibaret onlarla alaylar teşkil edib osmanlılarla amansız döyüşlərə başlayacaq. Dinc əhali yaşayan bütün kəndlərdəki, qəsəbələrdəki, şəhərlərdəki silahsız türkləri heç bir mərhəmət göstərməden qırıb-çatıb, yandırıb, evini, mülküni xarabaza ra çevirəcəyik. Çar generalları birinci dünya müharibəsi ərəfəsində həm erməniləri, həm də kürdləri silahlandırb, onları türklərlə döyüşməyə təhdik edirdilər. Bəzi ermənilərse çar ordusu ilə birlikdə türklərlə döyüşmək üçün Osmanlı ərazisindən çıxıb Avstriya Macarıstanın ərazisindən keçərək Moskvaya gəlir, ordan Rus qoşumları ilə birlikdə Osmanlı ordusunu ilə döyüşməyə can atırdılar. Belə ermənilər ayrı-ayrı ölkələrdə (İngiltərədə, Fransada, İtalyada və digərlərində) saxlandıqda onlar müttəfiqlərə deyirdilər: "İstəsəniz biz sizin də böyük müttəfiqiniz olarıq". Ermənilərin ikrəh doğuran bu fikirlərinə ingilis hərbiçiləri istehza ilə deyərdilər: "Axi, siz heç dövlət olmadan bizim necə böyük müttəfiqimiz ola bilərsiniz?". Onların bu haqlı sualına xam xülyalara qapılan sərsəm ermənilər belə cavab verərdilər: "Tezliklə xəstə Osmanlı İmperiyası dağılacaq, onun Qarsdan tutmuş Anadoluya qədər 5 bölgəsi və ona mütənasib digər 3 bölgəsi biz ermənilərin dənizdənizə "Böyük Ermənistən" dövlətinin əsas hissəsini təşkil edəcək. Biz bu bölgələrə sahib durduqdan sonra isə Güneyli, Quzeyli Azərbaycan ərazisini də Xəzər dənizi qarışq götürərək öz "Böyük Ermənistən" dövlətimizi yaratmış olacaqıq.**

Ona görə də siz ele indidən erməniləri ən böyük müttəfiqlərinizdən biri hesab edə bilərsiniz". Onların bu səsənləmələrini dinləyən ingilis hərbiçiləri və digər dövlət məmurları da onları birtəhər başlılarından eyləyib yola salandan sonra başlarını bulayaraq arxalarınca belə deyərdilər: "Ay axmaqlar, ay sərsəmlər onu da bilin ki, sizin murdar gövdəniz ingilis, rus, fransız və türk toplarının yemi ola-

"Azadlıq dünyani əhatə edən bir fikirdir. Bir tək insan, bir tək əsir millət qaldıqca dünya həqiqi azadlıq və əməniyyət üzü görə bilmez". 1918-ci ilin mayısındaki tarixi qərarları ilə azad milletlər dəstəsində yer alan Qafqasiya millətlərinin azad milletlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmadan bir irtica, başqalarından ayrılmadan bir inqilab olduğunu söyləyen sovet diktatoru Stalin ölmüşdür, amma onun ikiüzlü sistemi-stalinzm hələ qalmaqdadır. Bu sistem gün keçidkər dənənya həqiqətləri ilə qarşılaşmaqdə haqq ile batıl, yalan ilə doğru üz üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq, azadlıq əsəsi, BM prinsipi və ənsən haqlarını tutan təref qalib gələcəkdir. Bu qalibiyət qüvvəti qızıl istibdad zülmü altında inleyen əziz vətənimizde 1918-ci ilin 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etmeyiniz.

Vətəndaşlar! Üçüncü İstiqlal bayrağını döşələndə gəzdirən buradakı vətən ayrısı bizlərdən,

orada hər türülü (formada) qorxu ve tehdid altında qəlbələri istiqlal eşqi ilə çirpinan azadlıq ayrisi sızlərə cədan salamlar göndərir. 28 mayıs istiqlal qurbanlarının əziz ruhları həzərində anadan olan Abbas Lisaniının anadan olmasının 54-cü ildönümüne həsr edirəm. Müqəddəs amal və mətbət sahibi Məhəmməd Əmin Rəsulzadə və Abbas Lisani Oğuz Türklerinin qəlbində əbədi yaşayan tarixi şəxsiyyətlərdir. Məhəmməd Əmin Rəsulzadə vətən və millət uğrunda öz haqq mübarizəsinə şərəflə başa vuraraq haqq dünyasına qovuşsa da Abbas Lisaninin vətən və millət uğrunda haqq mübarizəsi hələ qarşılardır. İnşallah onun bu haqq mübarizəsi Məhəmməd Əmin Rəsulzadənin milli dövlətçilik ideologiyasından və çoxşaxəli elmi irsindən bəhrələnərək Azərbaycan ərazisinin bütövlüyü və Vahid Azərbaycan Demokratik Respublikasının dünyasının ən qüdretli dövlətlərindən biri olması ilə nəticələnəcək!!!

Müəllif

kimi isteyirsənə özünlə götür və sabah mənimlə birlikdə Moskvaya yola düşək. Əmin bəy onunla razılaşır. O biri otağa keçərək üç rəngli Azərbaycan bayrağını alt paltarı əvəzi gövdəsinə dolayaraq üstündən digər paltarlarını geyib Stalin olan otağa qayıdır və Staline əmisi oğlu Məhəmmədəlini və Abbasqulu Kazımadəni də özü ilə birlikdə Moskvaya aparmaq fikrində olduğunu bildirir. Yolda Əmin bəyden Stalin soruşur: "Siz iki illik hakimiyətiniz dövründə nail oldunuz?" Əmin bəy ona belə cavab verir: "Biz iki illik hakimiyətimiz dövründə doğurdan da çox böyük işlər görməyə nail ola bilədik, amma azacıq da olsa istiqlalımızı xalqımıza dadızdırı bildik. Amma siz qanlı çar istibdad quracaqsınız və xalqları bu qanlı istibdadda boğacaqsınız". Əmin bəyin istedadına

## Davamız Azərbaycan davasıdır!



caqdır. Axi VI-VII əsr size çörek verib, sizi insan kimi dolandırın, size bir vətəndaş kimi hər bir hüquq verən türkərin nə günahı var ki, siz onlara xəyanət edirsınız. Doğurdan da siz ermənilər çox xain, çox xəbis, çox paxıl, çox rəzil, çox alçaq milletsiniz".

Əmin bəyin 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında fəaliyyətini hamımız gözəl bilirik. Azərbaycan Demokratik Cümhuriyyəti XI Qırımızı rus bolşevik ordusu tərəfindən devriləndən sonra Əmin bəy Lahic kəndindən gelərkən yolda bolşeviklər tərəfindən tutularaq Bayıl həbsxanasına salındı. Əmin bəyin Bayıl həbsxanasına salındığı Vladiqafqazda olan Stalin eşidərək dəfələrlə onu ölümən xilas edən, həbsxanadan qaçıran, evlərində qonaq sax-

Ermənilərin ikrəh doğuran bu fikirlərinə ingilis hərbiçiləri istehza ilə deyərdilər: "Axi, siz heç dövlət olmadan bizim necə böyük müttəfiqimiz ola bilərsiniz?". Onların bu haqlı sualına xam xülyalara qapılan sərsəm ermənilər belə cavab verərdilər: "Tezliklə xəstə Osmanlı İmperiyası dağılacaq, onun Qarsdan tutmuş Anadoluya qədər 5 bölgəsi və ona mütənasib digər 3 bölgəsi biz ermənilərin dənizdənizə "Böyük Ermənistən" dövlətinin əsas hissəsini təşkil edəcək. Biz bu bölgələrə sahib durduqdan sonra isə Güneyli, Quzeyli Azərbaycan ərazisini də Xəzər dənizi qarışq götürərək öz "Böyük Ermənistən" dövlətimizi yaratmış olacaqıq

layan Əmin bəyi həbsxanadan çıxarmaq məqsədile Bakıya gəldi. O, həbsxanaya gedərək Əmin bəyle görüşdü, onu əmisi oğlu Məhəmmədəlini və Əmin bəyin böyük məsləkdaşlarından olan Abbasqulu Kazımadəni həbsxanadan azad etdirərək Əmin bəyə belə dedi: "Sən həbsxanada çürüyəsi birisi deyilsən". Həbsxanadan çıxan Əmin bəy Stalinle birləşdə evlərinə getdi. Bu vaxt onun kiçik oğlu dünyaya gelmişdi. Valideynləri bu körpənin adını

Əliheydər qoymuşdular. Əliheydər adı ilə razılaşmayan Əmin bəy kiçik oğlunun adını dəyişərək Azər qoydu. Gecə Əmin bəygildə qonaq qalan Stalin Əmin bəyə bunları bildirdi: "Mən Azərbaycan Komunist Partiyasının Mərkəzi Komutəsinin 3 günlük müşavirəsində iştirak etdikdən sonra belə başa düşdüm ki, buradakı kommunistlər tezliklə səni və məsləkdaşlarını gülləyəcəklər. Ona görə də sənə məsləhət görürəm ki, könlün istədiyin dostlardan

dərindən belə olan Stalin Moskvada çox böyük vəzifələr təklif edir. Lakin Əmin bəy onun heç bir böyük vəzifəsində işləmək fikrində olmadığını ona bildirərək, yalnız Şərq ölkələri insitutunda fars və rus dillərindən dərs deyir və "Millətlər həyatı" jurnalında yazılar çap etdirir və elmi tədqiqatla məşğul olur. Moskvada yaşadığı 1920-1922-ci illəri Əmin bəy belə qiymətləndirirdi: "Sovet dövlətində iki il mənfi həyat yaşadım". (davamı var)